

İNFORMASIYA CƏMIYYƏTİNİN FƏLSƏFI ASPEKTLƏRİ

Afaq RÜSTƏMOVA

*AMEA Fəlsəfə İnstitutu “İnformasiya
cəmiyyətinin fəlsəfi problemləri” şöbəsinin müdürü,
fəlsəfə elmləri doktoru*

İNFORMASIYA CƏMIYYƏTİNƏ FƏLSƏFI YANAŞMA

İnsanın yaşadığı müasir mühit yeni informasiya reallığının ciddi nəzəri-fəlsəfi dərkini tələb edir. Bu baxımdan “informasiya cəmiyyəti”-nin qnoseoloji funksiyası idrakda dünyaya baxışı müəyyənləşdirməkdən ibarətdir. Bu mənada informasiya fenomeninin öyrənilməsinin qnoseoloji perspektivləri sərhədsizdir, çünki idrak özü sonsuz prosesdir. Bu ümumelmi anlayış öz mahiyyətinin müxtəlifliyi ilə haqlı olaraq müasir fəlsəfi sistemə daxil olub. *“İnformasiya cəmiyyəti” anlayışının fəlsəfi mahiyyəti ondan ibarətdir ki, artıq bu hadisə fəlsəfi dünyagörüşündə özünəməxsus funksiyalar yerinə yetirməyə başlayıb.* Bu baxımdan insanın dünyada universal varlıq təcrübəsinin mühüm komponenti olan informasiyanın fəlsəfi analizinin böyük əhəmiyyəti vardır. Bir neçə onilliklərdir ki, dünya ictimaiyyəti tədricən və labüd şəkildə ictimai inkişafın yeni mərhələsi olan informasiya cəmiyyəti fenomenini dərk etməyə, öyrənməyə çalışır. Məsələyə bu kontekstdən yanaşılıqlıda qətiyyətlə demək olar ki, informasiya cəmiyyəti tarixi reallıqdır.

Kompüter texnologiyaları vasitəsilə istənilən həcmidə informasiyanın bir an içində bütün dünyaya ötürülməsi imkanları bugünkü sivilizasiyanın informasiya erasına daxil olduğundan xəbər verir. Hazırda mövzu kifayət qədər geniş şəkildə müzakirə olunur və hadisəyə münasibət birmənali deyil. Belə ki, başverənləri bəşəriyyət tarixində yeni eranın mahiyyətini əhatə edən mühüm hadisə kimi

qəbul edənlər də, hadisələri narahatlıqla izləyənlər və bu dəyişikliklərin insan həyatını çətinləşdirdiyini, onu gerçəklilikdən uzaq olan virtual dünyaya apardığını hesab edənlər də vardır. Digərləri isə, informasiya texnologiyalarının açdığı yeni imkan və perspektivləri təqdir etməklə yanaşı, yaranan təhlükələrin dərk edilməsini və vaxtında aradan qaldırılmasını düzgün seçim hesab edirlər. Lakin informasiya cəmiyyətinin insan həyatını kökündən dəyişdirməsi fikri heç kəsdə şübhə doğurmur. Məsələ ondadır ki, informasiya çevrilişinin uğurları və parlaq perspektivləri ətrafında cərəyan edən eyforiya əhvali-ruhiyyəsi çəkildikcə mövcud təhlükələr və təhdidlər da-ha aydın şəkildə özünü göstərməyə başlayır. Qənaət isə ondan ibarətdir ki, rəqəmsal texnikanın və informasiya texnologiyalarının inkişafı cəmiyyət həyatına total təsir göstərir və bununla da sürətlə həyat şərtlərini dəyişdirir.

İnformasiya cəmiyyəti ictimai varlığa yeni sosial-fəlsəfi konsepsiya təqdim edir. Bu konsepsiya bəşəriyyətin inkişafında iqtisadi, siyasi, mədəni-estetik və əxlaqi-etik mərhələləri ehtiva edir. Təbii ki, tarixin dövrlərə, mərhələlərə ayrılmazı şərti xarakter daşısa da, məhz belə yanaşmada ictimai münasibətlərdə, insanların təfəkkür tərzlərində və davranışlarında baş verən dəyişiklikləri müəyyənləşdirmək mümkün olur. Burada, ilk növbədə, siyasi plüralizm, sosial ədalət, fərdi azadlıq, toleranlıq dünyagörüşü kimi ictimai şüurun ümumbəşəri dəyərlərindən söhbət gedir.

Bu gün informasiya cəmiyyətində istehsal sistemlərinin təşkili intellektual və informasiya imkanlarının aktivliyinin maksimallaşdırılması prinsiplərinə əsaslanılaraq, informasiyanın, texnologianın inkişaf və yayılması ilə gerçəkləşir. İnformasiya və kommunikasiya texnologiyalarının hərtərəfli inkişafı cəmiyyətin strukturunu köklü surətdə dəyişir. Lakin məsələ yalnız mövcud dəyişikliklərdə deyil. Yaranan yeni ictimai strukturlar müxtəlif sosial mahiyyət daşıyan nəticələrə səbəb ola bilirlər. Bunlar fərqli problemləri əhatə edir. Milyonlarla insanın ağır, üzücü işdən azad edilməsi və bunun sayəsində onların asudə vaxtdan səmərəli istifadəsi ilə yanaşı, qlobal iqtisadi böhranlara, işsizlik və güclü sosial sarsıntılarla da səbəb olurlar.

Ən böyük təsirə isə insanların mənəvi dünyası məruz qalır və hətta əxlaqi dəyərlərin əsasları sarsıla bilir. Bəşəriyyətin inkişafını yalnız elm və texnikanın əldə etdiyi nailiyyətlər müəyyənləşdirmir, burada dövrün şərtlərinə müvafiq olaraq sosial sistemin tələbatlarını əks etdirən davranış normallarının formalaşdırılması, mədəniyyətin inkişaf etdirilməsi kimi amillər də olduqca böyük əhəmiyyət daşıyır. Mədəniyyət isə mənəvi dəyərlərin həyata keçirilməsi prosesi olaraq, elm və texnikanın inkişafı istiqamətində cəmiyyətin əldə etdiyi nailiyyətlərlə yanaşı, insanı münasibətlərin humanistləşdirilməsi səviyyəsini də xarakterizə edir. Mədəni proseslərin mahiyyətinin bu şəkildə dərk edilməsi belə bir qənaətə rəvac verir ki, bütün dəyişikliklər ümumbəşəri dəyərlər və humanizm prinsiplərinə əsaslandırlaraq həyata keçirilməlidir.

İnformasiya cəmiyyətinin metodoloji funksiyası onunla izah oluna bilər ki, o cəmiyyətin inkişafının tədqiq edilməsi istiqamətin-də nəzəri-idraki məsələlərin həllində bir üsul rolunu oynaya bilir. İnformasiya cəmiyyətinin yaranmasının mühüm səbəbləri kimi məlumatların, xüsusilə, elmi məlumatların həcminin sürətlə artması, kompüter və Internet şəbəkələrinin geniş tətbiqi əsasında müasir informasiya-kommunikasiya infrastrukturunun yaradılması, istehsal proseslərində, texnikada, idarəetmədə və digər fəaliyyət sahələrində məlumatın (xüsusən də, nəzəri biliklərin) aktiv istifadəsi və s. hesab oluna bilər. Bu, onunla əlaqədardır ki, əsasən, praktiki və situativ biliklərin üstünlük təşkil etdiyi əvvəlki dövrlərdən fərqli olaraq, həzirdə nəzəri biliklər mühüm mahiyyət daşıyır. Yəni “bilik cəmiyyəti” ifadəsi təsadüfən yaranmayıb. Burada bir haşıyə çıxməq istərdik ki, insan fəaliyyətinin müxtəlif sahələrində informasiyanın üstünlüyü, müasir informasiya və kommunikasiya infrastrukturunun yaradılmasının texnoloji, sosial nəticələrinin miqyası nəzərə alınaraq, əksər hallarda informasiya və ya kompüter inqilabı ifadələri işlədir. Bu kontekstdə “inqilab” anlayışından istifadəni o qədər də məqbul hesab etmirik. *Yəqin ki, informasiya cəmiyyətini daha çox müasir dünyada baş verən dəyişiklərdə təzahür edən tendensiya, istiqamət, bəşəriyyətin inkişaf tarixində mərhələ kimi nəzərdən keçir-*

mək daha məqsədə uyğundur.

İnformasiya cəmiyyəti ideyası öz başlangıcını postindustrial nəzərəriyyədən götürüb. Buna isə elmi-texniki tərəqqinin müxtələf aspektlərinin sosiuma təsiri məsələlərinə diqqətin artması səbəb olub. Nəticə olaraq, bu sahəyə aid müxtəlif səpkili konsepsiyalar yaranıb. Burada (bu barədə çox deyilsə də) amerikalı sosioloq, futuroloq E.Tofflerin əsərlərinə diqqət yetirək. Onun tədqiqatlarında “Üçüncü dalğa” adlanan konsepsiya mühüm yer tutur. Toffler bəşəriyyətin inkişafında üç əsas dalğanı qeyd edir: aqrar, industrial və postindustrial.¹ Məlumdur ki, birinci dalğanı Toffler “kənd təsərrüfatı sivilizasiyası” adlandırır. Çinin, Hindistanın, Yunanıstanın, Romanın, Mərkəzi Amerikanın qədim sivilizasiyaları ümumi fundamental xüsusiyyətlərə malik idilər. Torpaq iqtisadiyyatın, həyatın, mədəniyyətin, ailə təşkilatının və siyasetin əsasını təşkil edirdi. Sədə əmək bölgüsü hökm sürürdü və bir neçə dəqiq müəyyənləşdirilmiş kasta, sinif mövcud idi: zadəganlar, ruhanilər, əsgərlər, qullar və təhkimçilər. Hakimiyyət sərt avtoritar xarakter daşıyırdı və insanın sosial mənşəyi onun həyatda yerini müəyyən edirdi.

Industrial inqilabı Toffler əvvəllər mövcud olmuş ictimai institutları və həyat-tərzini dəyişdirən “ikinci dalğa” adlandırır. Tofflerə görə, XX əsrin birinci yarısında “industrial sivilizasiya” qəti olaraq bərqərar oldu, lakin tez bir zamanda bəşəriyyəti yeni bir dalğa (postindustrial) çulğadı. Bu dalğa özü ilə yeni institutlar, münasibətlər və dəyərlər gətirdi. Üçüncü dalğa dünyaya yeni baxışlar sistemi, informatika, elektronika, molekulyar biologiya sahələrinə yeni elmi-texnoloji nailiyyətlər təqdim etdi.²

XX əsrin 60-70-ci illərində inkişaf etmiş ölkələrdə informasiya texnologiyalarının və bununla əlaqədar olaraq baş verən proseslərin cəmiyyətin inkişafına əhəmiyyətli təsiri aydın oldu. Bu təsirlərin dərk edilməsinə cəhdlər informasiya cəmiyyəti konsepsiyasının

¹ Чугунов А.В. Развитие информационного общества: теории, концепции и программы: Учебное пособие. СПб.: Ф-т филологии и искусств СПбГУ, 2007.

² Bax: Тоффлер Э. Третья волна. М.: ACT, 1999.

yaranmasına səbəb oldu. İnfomasiya cəmiyyətində aparıcı dəyər və strukturyaradıcı mənbə infomasiyadır. Belə cəmiyyət, adətən, sivilizasiyanın təkamülündə yeni bir mərhələ, ictimai inkişafın yeni fazası kimi nəzərdən keçirilir.

Hazırda infomasiya cəmiyyəti nəzəriyyəsi aktiv şəkildə inkişaf edir. Bu inkişaf sosiologiyanın, iqtisadiyyatın, politologiyanın, fəlsəfənin, kulturologiyanın və s. elm sahələrinin konvergensiyası (yaxınlaşma, uyğunlaşma) şəklində baş verir.

İnfomasiya cəmiyyətində kompüterləşmə prosesi insanların etibarlı məlumat mənbələrinə çıxış əldə etməsinə, rutin işlərdən xillasmasına, istehsalın yüksək səviyyədə avtomatlaşdırılmasına imkan yaradır. “İnfomasiya cəmiyyəti” anlayışı ABŞ və Yaponiada elmi dövriyyəyə demək olar ki, eyni zamanda daxil olmuşdur. “İnfomasiya cəmiyyəti” nəzəriyyəsi A.Toffler, T.Stounyer, Y.Masuda, D.Bell, N.Viner, P.Draker, M.Kastels, M.Maklüen və b. tərəfindən inkişaf etdirilmişdir. Hələ 1940-ci ildə Norbert Viner “komunikativ cəmiyyət” haqqında söhbət açmış və ilk dəfə olaraq onun inkişaf istiqamətlərini, etik problemlərini qeyd etmişdir. Müasir tədqiqatçılar “infomasiya cəmiyyəti” ifadəsinin müəllifinin Tokio Texnlolgiya İnstitutunun professoru Yu Xayaşı olduğunu iddia edirlər. 1972-ci ildə yaponlar infomasiyanın inkişafi ideyasını irəli sürdülər və ölkələrini infomasiya cəmiyyəti istiqamətində inkişaf etdirmək qənaətinə gəldilər. O zaman hələ Bellin konsepsiyaları meydana gəlməmişdi və hadisə yalnız cəmiyyətdə infomasiyanın rolunun artırılması kimi xarakterizə olunurdu. Lakin sonralar, bütövlükdə, “infomasiya cəmiyyəti” konsepti yarandı və bu konsept cəmiyyətdə sənayenin deyil, məhz infomasiyanın müəyyənədici rol oynadığı postsənaye cəmiyyətinin mahiyyətini müəyyənləşdirdi.

İnfomasiya cəmiyyətinə dair çoxlu sayda təriflər mövcuddur. Yapon sosioloqu və futuroloqu, infomasiya cəmiyyəti konsepsiyasının müəlliflərindən biri olan Yonedzi Masudanın 1983-cü ildə “İnfomasiya cəmiyyəti postindustrial cəmiyyət kimi”¹ kitabı işıq üzü gördükdən sonra elmi ictimaiyyət yaponların infomasiya cə-

¹ <https://iphras.ru/page46589323.htm>

miyyətinə dair təqdim etdikləri şərhlərə diqqət yetirməyə başladı. Yonedzi Masuda “informasiya cəmiyyəti” anlayışının formallaşmasında ciddi işlər görən ilk alımlərdən olmuşdur. Masuda postidustrial cəmiyyəti daha çox iqtisadi rakursda görürdü. O, hesab edirdi ki, maddi əmtəə deyil, informasiya əmtəəsi cəmiyyətin inkişafında hərəkətverici qüvvə olacaq. Yeni cəmiyyətin əsasını Masuda insanın əqli əməyini əvəz edən və ya onu gücləndirən kompüter texnologiyalarında görürdü. O, belə hesab edirdi ki, informasiya inqilabı tez bir zamanda yeni məhsuldar qüvvəyə çevriləcək və koqnitivliyin, sistemləşdirilmiş informasiyanın, texnologiya və biliyin kütləvi istehsalını mümkün edəcək.¹

Masuda ideal cəmiyyətə aşağıdakı parametrləri daxil edir: zamanın dəyərləndirilməsi; qərarların qəbul edilməsində sərbəstlik və imkanların bərabərliyi; müxtəlif azad ictimai birliliklərin inkişaf etməsi; cəmiyyətdə qarşılıqlı sinergetik əlaqə; yuxarıdan, hakimiyyət idarəetməsindən azad olan funksional birliliklər.² Masuda qlobal informasiya cəmiyyətində insani dəyərlərin transformasiyasına diqqət yetirmiş və belə qənaətə gəlmüşdir ki, o kiçik hökumət və dövlət aparatına malik sinifsız və konfliksiz bir cəmiyyət olacaq. Alim, qeyd edirdi ki, əmtəə istehlakının əsas xarakterik xüsusiyyət daşıdıığı sənaye cəmiyyətindən fərqli olaraq, informasiya cəmiyyətini səciyyələndirən əsas məqam zamandır. Təbii ki, Masuda öz fikirlərində informasiya cəmiyyətinin imkanlarını ideallaşdırırdı. Bununla belə o, öz yanaşmasında informasiya cəmiyyətinin gələcək inkişaf perspektivini fənlərarası baxımdan təqdim edirdi və sonrakı dövrlərdə bu kontekst həm müxtəlif iqtisadi nəzəriyyələrdə, həm də soziomədəni, fəlsəfi yanaşmalarda öz ifadəsini tapdı.

İnformasiya cəmiyyətinin konturlarını müəyyən edən məlumatlar Yapon hökumətinə XX əsrin 60-cı illərinin sonu 70-ci illərin əvvəllərində təqdim olunmuşdur. Lakin, qeyd etmək lazımdır ki, hələ 40-cı illərdə avstraliyalı iqtisadçı alim A.Klark informasiya cə-

¹ file:///C:/Users/User-PC/Downloads/informatsionnoe-obschestvo-evolyutsiya-kontseptsii-v-istoricheskoy-perspektive.pdf

² <https://iphras.ru/page46589323.htm>

miyyətinin perspektivlərindən bəhs etmişdir. 50-ci illərdə isə amerikalı iqtisadçı F.Maxlup informasiya iqtisadiyyatının yaranması haqqında məlumat vermişdir. Qeyd etmək istərdik ki, “informasiya cəmiyyəti” paradiqmasının yaranmasında belə dəqiqliklərə varmağımızın əsas səbəbi ondan ibarətdir ki, bu sahəyə aid müəyyən ideya, fikir, elmi konsepsiya irəli sürən alim və tədqiqatçılar diqqətdən kənardə qalmasınlar.

İnformasiya cəmiyyəti konsepsiyasının yapon variantı, ilk növbədə, Yaponiyanın iqtisadi inkişafını nəzərdə tuturdu və qeyd olunan yanaşma hadisənin sərhədlərini məhdudlaşdırırırdı və bir növ, tətbiqi xarakter daşıyırırdı. XX əsrin 70-ci illərində informasiya cəmiyyəti ideyası ABŞ-da və Qərbi Avropa ölkələrində populyar olmağa başladı. Bu sahədə ən məşhur nəzəriyyələrdən biri Kolumbiya və Harvard universitetlərinin professoru, amerikalı sosioloq və iqtisadçı Daniel Bell tərəfindən yaradılmışdır. D.Bell “İnformasiya cəmiyyətinin sosial sərhədləri”¹ əsərində postsənaye və informasiya cəmiyyəti ideyalarının konvergensiyası variantını irəli sürdü. O, cəmiyyətin yeni tipini XX əsrin ikinci yarısından başlayaraq aqrar və sənaye tipindən sonra gələn postindustrial tip adlandırmışdır. Bell yeni cəmiyyətdə informasiyanı içtimai strukturun əsası kimi nəzərdən keçirir. Öz növbəsində, Bell postindustrial cəmiyyətin 11 xüsusiyyətini qeyd edir: nəzəri biliyin mərkəzi rol; yeni intellektual texnologiyaların yaradılması; bilik daşıyıcılarının artması; əmtəə istehsalından xidmət istehsalına keçid; əməyin xüsusiyyətinin dəyişilməsi (əgər əvvəllər əmək insanla təbiət arasında qarşılıqlı münasibət kimi təzahür edirdi, postindustrial cəmiyyətdə o (yəni əmək) insanların qarşılıqlı əlaqələrində ifadə tapır); qadınların rolü (ilk dəfə olaraq qadınlar iqtisadi müstəqillik üçün etibarlı əsas əldə edirlər); elm özünün yetkin səviyyəsinə çatır; situslar (situs - postindustrial cəmiyyətdə hansı təbəqəyə aidiyyətindən (statusundan) asılı olmayaraq, insanların peşə və maraq dairəsinin ümumiliyi istiqamətində sosial struktur elementi) siyasi vahidlər kimi; meritokratiya (sosial mənşəyindən və maliyyə imkanlarından asılı olmayaraq cə-

¹ Bell D. The Social Framework of the Information Society. Oxford, 1980.

miyyətdə ən qabiliyyətli insanların rəhbər mövqeləri tutmasına dair idarəetmə prinsipi); maddi nemətlərin məhdudluğunun sonu; informasiyanın iqtisadi nəzəriyyəsi.¹

Qeyd etmək lazımdır ki, Bellin bu nəzəriyyəsinin inkişafında amerikan futuroloqu A.Tofflerin apardığı tədqiqatların böyük təsiri olmuşdur. Tofflerə görə, postindustrial cəmiyyət kompüterlərin, yüksək texnika və texnoloji avadanlıqların yayılması, biotexnologiyaların, genetika mühəndisliyinin, informatikanın, elektronikanın, tele və video kommunikasiya növlərinin, informasiyanın durmadan inkişafi fonunda, bir növ, "üçüncü dalğa" mahiyyəti daşıyır.² Yəni ki, məhz bu sahələr postidustrial istehsalın əsasını ehtiva edir. Başqa sözlə, cəmiyyətin əsas hərəkətverici qüvvəsini informasiya, yaradıcılıq və intellektual texnologiya təşkil edir. Sosial planda bu hadisənin mühüm cəhəti isə elmi-texniki sahədə çalışan işçilərin sayının artması, sinfi qarşılurmaya son qoyulması və sosial ziddiyyətlərin aradan qaldırılması, siyasi mənada isə, demokratianın bərqərar olması ilə xarakterizə olunur. Yəni informasiya cəmiyyəti özü ilə yeni institutların, münasibətlərin, dəyərlərin, həyat tərzinin yaranmasını şərtləndirir.

İformasiya cəmiyyəti konsepsiyasını amerikalı alim, XX əsrin menecment nəzəriyyəcılərindən olan Piter Ferdinand Druker təmamilə fərqli cəhətdən xarakterizə edir. Ənənəvi kapitalizmdən imtina ideyası onun təliminin əsasını təşkil edir. Əldə ediləcək irəliləyişin mühüm əlamətləri isə biliyə və informasiyaya istiqamətlənməyə, kapitalist şəxsi mülkiyyətdən imtinaya, müasir insanda yeni dəyərlər sisteminin formalasdırılmasına, iqtisadiyyatın və sosiumun qloballaşması sayəsində milli dövlətin transformasiyasına əsaslanan sənaye təsərrüfatından iqtisadi sistemə keçid hesab olunur. Müasir dövr, P.Drukerin fikrincə, radikal dəyişikliklər zamanıdır. *Bunun səbəbi isə telekommunikasiya və informasiya texnologiyalarının inkişafi sayəsində bəşəriyyətin kapitalist cəmiyyətini biliyə əsaslanan cəmiyyətlə əvəzləmək imkanlarının əldə edə bilməsindədir.*

¹ Bax: Белл Д. Грядущее постиндустриальное общество. М., 1999.

² http://www.read.virmk.ru/present_past_pdf/Toffler_TretiyaVolna.pdf

Bir cəhəti qeyd etmək istərdik ki, hələ XX əsrin əvvəllərində kanadalı filosof, kommunikasiya sahəsində görkəmlı nəzəriyyəçi Marşall Maklüen hələ XX əsrin əvvəllərində informasiya texnologiyaları haqqında ciddi məlumatlar vermişdir. Maklüen sivilizasiyaların inkişafını üç mərhələyə bölür: kollektiv həyat tərzi prinsiplərinə əsaslanan ibtidai, yazidan əvvəlki mədəniyyət, yazılı- çap mədəniyyəti və elektron cəmiyyət mərhələsi. Sonuncu mərhələdə insan çap olunmuş mətndən imtina edir və elektron obrazların dərkinə keçir.

Deyilənlərdən məlum olur ki, XX əsrin 60-cı illərindən bu günə qədər informasiya cəmiyyətinin mahiyyətini açan şərhlər irəliyə sürürlər. Təqdim edilən fikirlərin müxtəlifliyinə baxmayaraq informasiya cəmiyyəti, əsasən, aşağıda göstərilən xüsusiyyətlərdə nəzərdən keçirilir: ilk növbədə, bu, kompüter texnologiyalarının, telekommunikasiya texnologiyalarının, güclü informasiya infrastrukturun yüksək inkişaf səviyyəsidir. Buradan informasiya cəmiyyətinin insanların daha geniş şəkildə informasiya əldə etmək kimi mühüm bir xüsusiyyəti meydana çıxır. Bütövlükdə isə, informasiya cəmiyyətinə dair bütün konsepsiya və programlarda informasiyanın və biliyin informasiya epoxasında cəmiyyətin strateji resursu olması qənaəti irəli sürürlər.¹

İnformasiya cəmiyyəti ideologiyası çərçivəsində sonrakı dövrlərdə müxtəlif istiqamət və tendensiyalar formalaşmağa başladı. Bu istiqamətdə 2000-ci ilin iyul ayında Okinavada keçirilən “Böyük səkkizlik” (İngiltərə, Almaniya, İtaliya, Kanada, Rusiya, ABŞ, Fransa, Yaponiya) ölkələrinin sammitində “Qlobal İnformasiya Cəmiyyəti Xartiyası”nın (Okinawa Charter on Global Information Society) qəbul etdiyi sənəd mühüm əhəmiyyət kəsb edir. Burada belə bir qənaətə gəlindi ki, bəşəriyyətin gələcəyi informasiya cəmiyyətinin inkişafı ilə müəyyənləşir. İnkişaf dedikdə isə, ilk növbədə, informasiya siyasetinin həyata keçirilməsi və formalasdırılması, informasiya bərabərsizliyinin aradan qaldırılması, bu sahəyə aid programların həyata keçirilməsi məsələləri nəzərdə tutuldu və dövlətlərin, ölkələrin belə bir cəmiyyətə daxil olmaları üçün əsas prin-

¹ <http://www.un.org/ru/events/pastevents/wsis.shtml>

siplər müəyyənləşdirildi. Bu prinsiplər aşağıdakı kimi ümumiləşdirilə bilər: İnformasiya-Kommunikasiya Texnologiyaları XXI əsrde cəmiyyətlərin inkişafına təsir edən mühüm amillərdən biridir. Bunnlar insanların həyat tərzlərinə, cəmiyyətin bütün sahələrinin fəaliyyətinə, hökumət və vətəndaş cəmiyyətinin qarşılıqlı əlaqələrinə təsir edir. İKT ümumdünya iqtisadiyyatının sürətlə inkişaf etməsinə stimul verir və hamının qarşısında geniş imkanlar açır; iqtisadi və sosial transformasiyada İT-nin stimullaşdırıcı rolü ondan ibarətdir ki, o bilik və ideyaların əldə edilməsində insanlara və cəmiyyətlərə imkan yaratır; qeyd edilən məqsədlərə nail olmaq üçün G8 ölkələrinin liderləri bütün insanların hər yerdə, istisnasız olaraq qlobal informasiya cəmiyyətindən faydalana bilmək prinsipinə sadıq olduqlarını təsdiq etdilər. İnformasiya cəmiyyətinin dayanıqlığı informasiya və biliklərin sərbəst mübadiləsinə, qarşılıqlı tolerantlığa və digər insanların özünəməxsusluqlarına hörmət kimi cəmiyyətin inkişafına stimul verən demokratik dəyərlərə əsaslanır; "Böyük səkkizlik ölkələri"nin rəhbərləri qeyd etdilər ki, Xartiya, hər şeydən əvvəl, həm dövlət, həm də özəl sektorlarda beynəlxalq informasiya və bilik sahəsində boşluqların aradan qaldırılmasına çağırışdır. İT sahəsində aparılan siyaset və fəaliyyət dünya miqyasında sosial və iqtisadi tərəqqinin əldə edilməsi naminə qarşılıqlı əlaqələrin metodlarında dəyişikliklərin reallaşdırılmasına şərait yarada bilər. Birgə siyasi əməkdaşlıq daxil olmaqla, iştirakçılar arasında effektiv tərəfdaşlıq da informasiya cəmiyyətinin rasional inkişafının əsas elementi hesab olundu.¹

Burada qəbul olunan Nizamnamə dörd müddəanı özündə cəmləşdirir:

- rəqəmsal texnologiyaların imkanlarından istifadə;
- elektron-rəqəmsal uyğunsuzluqların aradan qaldırılması;
- ümumi iştiraka nail olma;
- gələcək inkişaf.²

Yəni 2000-ci ildə qəbul edilmiş Xartiya və buna müvafiq

¹ <http://www.iis.ru/library/okinawa/charter.ru.html>

² http://society.polbu.ru/kopylov_pravo/ch02_i.html

2001-ci ildə təqdim edilən plan inkişafda olan ölkələrin siyasetini yeni texnologiyaların inkişaf etdirilməsinə istiqamətləndirdi.

10-12 dekabr 2003-cü ildə İnfomasiya cəmiyyəti məsələlərinə dair yüksək səviyyədə Ümumdünya Görüşünün Cenevrə mərhələsi baş tutdu. Ümumdünya Sammitinin iştirakçılarının 2003-cü ildə Cenevrədə qəbul etdikləri Deklarasiyada birinci bölmə “İnfomasiya cəmiyyətinin ümumi konsepsiyası” adlanır. Burada qeyd olunur: “Biz, 10-12 dekabr 2003-cü il tarixlərində Cenevrədə İnfomasiya Cəmiyyəti Ümumdünya Sammitinin birinci mərhələsini keçirmək üçün toplanmış dünya xalqlarının nümayəndələri bildiririk ki, ayrı-ayrı şəxslərin və xalqların infomasiya və bilik yaratmaq və onlardan istifadə etmək imkanlarının tam şəkildə həyata keçirməsi üçün Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsipləri əsasında davamlı inkişafa və həyat keyfiyyətinin yüksəldilməsinə töhfə vermək naminə İnsan hüquqlarının Ümumi bəyannaməsinə tam şəkildə riayət etmək və onu müdafiə etməklə infomasiya cəmiyyəti qurmağa qətiyyətliyik”.¹

İnfomasiya cəmiyyəti məsələlərinə dair yüksək səviyyədə Ümumdünya Görüşünün fəaliyyəti 2015-ci ilədək yerinə yetirilməsi nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün zəruri sərmayələr cəlb etmək məqsədi ilə dövlət və özəl sektorlar arasında tərəfdəşlıq münasibətlərinin qurulmasına yönəlmışdı. Ümumdünya Görüşündə 175 ölkədən yüksək səviyyəli nümayəndə heyəti, o cümlədən 50 dövlət rəhbəri, və vitse-prezidentlər iştirak etmişlər. Ümumilikdə, infomasiya cəmiyyəti məsələlərinə dair Ümumdünya Görüşündə 11 000 nəfər insan iştirak etmişdir. Görüşün gedişatında “İnfomasiya cəmiyyətinin quruluşu yeni minilliyyin qlobal məsələsidir” başlığı altında prinsiplər deklorasiyası qəbul edilmişdir. Bu deklorasiya yeni yaranan infomasiya cəmiyyətinin təməlini qoydu.

¹ Организация Объединенных Наций, ЮНЕСКО. Всемирная встреча на высшем уровне по вопросам информационного общества (г.Женева, 2003 г.). Построение информационного общества – глобальная задача в новом тысячелетии: Декларация принципов (Документ WSIS-03/GENEVA/ DOC/ 4-R, 12 декабря 2003 года.

18 noyabr 2005-ci ildə keçirilən İformasiya cəmiyyəti məsələlərinə dair yüksək səviyyədə Ümumdünya Görüşünün Tunis mərhəlesi isə dövlət idarəetmə orqanlarının, hökumətlərərəsə və qeyri-hökumət təşkilatlarının, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etdiyi çoxtərəfli bir prosesdir. Əsas məqsəd isə, informasiya və kommunikasiya texnologiyaları sahəsində rəqəmsal inqilabın potensialını insanlığa xidmət etmək istiqamətinə yönəltməkdən ibarət olmuşdur.

Sonda fikrimizi ümumiləşdirərək belə bir qənaət irəli sürə biliyin ki, gerçəkliyin dərk edilməsinin informasiya paradigməsi informasiya cəmiyyəti şəraitində biliyin funksiyası ilə sıx surətdə bağlıdır. Müasir dövrdə informasiyanın fəaliyyət xüsusiyyətləri, informasiya proseslərinin inkişafi ictimai həyatın bütün sahələrinə, o cümlədən, biliyin inkişaf xüsusiyyətlərinə sirayət edir və hazırda informasiyanı biliyə çevirməyi bacaran və təbii ki, bu prosesi reallaşdırıra biləcək vasitələrə malik olan ölkələrin inkişaf səviyyəsi yüksəkdir.

Açar sözlər: *informasiya cəmiyyəti, informasiya cəmiyyətinin qnoseoloji funksiyası, informasiya cəmiyyətinin metodoloji funksiyası, informasiya cəmiyyəti ideyası, informasiya cəmiyyətində mənəvi dəyərlər.*

Афаг РУСТАМОВА

**ФИЛОСОФСКИЙ ПОДХОД К
ИНФОРМАЦИОННОМУ ОБЩЕСТВУ**

РЕЗЮМЕ

Переход к новой, информационной стадии общественного развития является предметом научных и философских изысканий, начиная еще с середины XX в. Актуальность данного процесса обусловлена наличием глобальных проблем современного информационного общества, а также заинтересованностью мировой общественности в развитии информационно-коммуникационных технологий. Информационное общество - это стадия общественной эволюции, характеризующаяся развитием информационно-коммуникационных технологий с целью эффективного использования знаний, главными продуктами которых на экономическом рынке являются услуги и информация. Статья посвящена философским проблемам информационного общества. Автор отмечает, что основной гносеологической функцией «информационного общества» является определение взгляда на мир в процессе познания. В этом смысле, можно заниматься изучением гносеологических перспектив данного феномена, поскольку сама концепция познания представляет собой продолжительный процесс. «Информационное общество» как общенациональное понятие, многообразное по своей сущности, включено в современную филосовскую систему. Автор отмечает, что философская сущность данного понятия выполняет конкретную функцию в философском мировоззрении.

Ключевые слова: *информационное общество, гносеологическая функция информационного общества, методологическая функция информационного общества, идея информационного общества, моральные ценности в информационном обществе.*

PHILOSOPHICAL APPROACH TO INFORMATION SOCIETY

ABSTRACT

The transition to a new, informational stage of social development has been the subject of scientific and philosophical works since the middle of the 20th century. The relevance of this phenomenon is due to the presence of global problems of the modern information society, as well as the global interest in the development of information and communication technologies in the world. The information society is a stage of social evolution, which is characterized by the development of information and communication technologies for the effective use of knowledge, where the main products on the economic market are services and information. The article is devoted to the philosophical problems of the information society. It notes that the main epistemological function of the "information society" is to determine the world view in cognition. In this sense, there is no limit in studying the epistemological perspectives of this phenomenon, since the very concept of knowledge is an endless process. "Information society" as a general scientific concept with the diversity of its essence was included in the modern philosophical system. The author notes that the philosophical essence of this concept lies in the fact that it performs a specific function in the philosophical worldview.

Keywords: *information society, the gnoseological function of the information society, the methodological function of the information society, the idea of the information society, moral values in the information society.*